

“ƏLİNÇƏ” SÖZÜNÜN ETİMOLOGİYASI

Naxçıvan Muxtar Respublikasında xalqımızın tarixi memarlıq ənənələrini və zəngin mədəni irsini özündə yaşadan bir sıra tarix və mədəniyyət abidələri mövcuddur. Son illərdə milli-mədəni irsimizin qorunması istiqamətində mühüm addımlar atılmış, tarix və mədəniyyət abidələrimizin böyük bir qismi bərpa olunmuşdur. Bu sahədə görkəmli işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır. Əyilməzlik və mübarizlik rəmzi olan Əlincəqala qədim və orta əsrlər tariximizin izləri günü müzədək yaşayır.

Cox qədim zamanlardan insanlar məskən saldıqları ayrı-ayrı obyektlərə-dağlara, qalalarla, çaylara, göllərə, kənd və şəhərlərə və başqa bu kimi yerlər müxtəlif adlar vermişlər. Dünənada elə bir coğrafi obyekt növü yoxdur ki, insanlar onu bu və ya diger adla adlandırmamış olsun. Hər bir yerin məyyən adı, hər bir adın özü-nəməxsus mənası, yaranma tarixi vardır.

Xalqların məskunlaşdırıldığı əraziləri, onların yayıldığı sahələri məhz yer adlarının köməyi ilə məyyənleşdirmək mümkündür. Əhalinin mənşeyinin müyyənleşdirilməsi ilə əlaqədar A.A.Bakıxanov qeyd etmişdir ki, “Əgər ölkənin qəbilələri, kəndləri, burları və qədim qalaları (keçmişdən qalmış maddi mədəniyyət və tarixi abidələr) geniş bir surətdə tədqiq edilərsə, əhalinin mənşeyini təyin etmək mümkün olacaqdır”.

Tarixen yaranmış adların mənşəyi və mənası məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, içtimai-iqtisadi formasiyaların bir-birini əvez etməsi adların dil-dilə, nəsildən-nesilə keçməsi ilə əlaqədar bir qismi təhrifə uğramış və nəticədə o müxtəlif cür izah edilmişdir. Belə coğrafi adlardan biri də “Kitabi Dede-Qorqud” dastanlarında da adı çəkilən Əlincəqala (Alınca qalası) adıdır. Bu dastanda çoxsaylı toponimlərin adı çəkilir, Ağca qala, Ağ qala, Düzmürət qalası, Mərdin qalası, Əlincəqala kimi qalalar dan, Qazlıq dağı (Qafqaz dağı), Sallaxana qayası kimi dağ və qaya adları göstərilir.

Yüz illərdir ki, Əlincə dağı və qalasının adının izah edilməsinə cəhd göstərilsə də, hələ də yekdil fikrə gəlmək mümkün olmamış, sözün mənşəyi və etimologiyası bir çox hallarda obyektiv şəkildə izah edilməmişdir. Tarixi qaynaqlara, müxtəlif tədqiqatçıların araşdırılmalarına istinad etməkə “Əlincə” sözünün mənasını izah etməyə çalışacaqı.

Tədqiqatçılar “Əlince” sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı mənzərlərində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançık, Yerənçəq və sair şəkillərdə işlədilmişdir. Bəzi qaynaqlarda Əlincəqala ya Erinca şəklində rast gəlir. Bəzi tarixçilərin yazdıqlarına görə, guya Əlincəqala öz adını zəngin xəzinəsin və ölkədən yığıdığu külli məjdarda medaxilini gizlətmək məqsədilə hemin qalanı tikdirmiş Erincək adlı bir feodal qadının adından götürmüştür.

Mənbələrde “alan” sözünün “aran” şəklini V-VII əsrlərdə işlədi misdir. Cənubi qaynaqlarda “aran”, “arran” və “Alran” sözlerinə təsadüf edilir. XIII əsrdə yaşamış məşhur ərəb tarixçi Yaqut el-Həməvi “Mütəməl əlbüldən” əsərində doğru olaraq



İSMAYIL HACIYEV,
AMEA Naxçıvan Bölümünün
sədri, akademik

“Arran” sözünün ərəb sözü olmayıb, yerli məna daşıdığını qeyd edir. Cox güman ki, bu söz türk dillərində götürülmüşdür. Qalaya belə bir adın verilməsi heç də təsadüfi deyildir. Cənubi, “alan” - qədim türk dilində “düzənlək”, “meydan” mənasını verir. Şübhəsiz ki bu qalanın yuxarı hissəsinin düz bir sahədə ibarət olması ilə bağlı olmuşdur. Bununla belə, “aran”, “alan” sözünün “Əlincə”ye əvərilmesi həqiqətə uyğun deyil.

“Azərbaycan toponimlərinin ensiklopedik lügəti”ndə Əlincəqala adının izahı bir neçə variantda verilir: ...VII əsre aid mənbələrde qalanın adı Erincək, XIII əsre aid mənbələrde ise Alınca variantlarında çəkilir... Bəzi tədqiqatçılar dağın adının monqolların yürüşündə iştirak etmiş elcihən təyafasının adı ilə bağlı olduğunu yazırlar. Bir qrup alimlərin fikrine görə, toponim türk dillərindəki alançık (meydança, düz) sözünü dəndir. Oronimi alan təyfa adı ilə bağlıylarlar.

Göründüyü kimi, hətta toponimiyaya həsr olunmuş lüğətdə belə “Əlincə” sözünün etimologiyası haqqında dəqiqlik fikir söylənilmir. Biz aşağıda bu fikirlərin hər biri haqqında bəhs edəcəyik.

Əlincə adının “alan” təyafasının adı ilə nə dərcədə bağlı olmasına diqqət yetirik. “Azərbaycan tarixi”nin akademik nəşrinin I cildində “alan” təyafalarının eramızın 72-ci ilində Dəryalı keçidi və sitəsi ilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası iştirakətində yürüş etməsi fikri müdafie olunmuşdur. İosif Flaviye görə, alanlar skif təyafalarındandır. Bir sırə antik müəlliflərin, eləcə də İ. Flavinin məlumatları alanların Şimali Qafqaz keçidləri və sitəsilə baş vermesi haqqında irolı sürülən elmi təsdiq etmir. Bəzi tədqiqatçılar görə, Əlincə toponimi qədim türk mənşəli olan (meydan, düz) coğrafi termini ilə əlaqədardır (-ciq kiçiltme şəkilcisi). Göründüyü kimi, “alan” sözü iki mənada işlədilmiş, lakin heç biri elmi cəhətdən təsdiqini tapmamışdır.

Akademik A.Axundovun fikrincə, Əlincəqalanın adı monqoluların yürüşlərində iştirak edən,

Bəzi orta əsr mənbələrində Əlincəqalanın “Yeröncək” (Erinçək) kimi bəhs edilse də, ehtimal edilir ki, Yeröncək Əlincəqala ilə bağlı ad deyildir, hələ qalanın bu ərazidə inşa olunmasından daha əvvəl bu əraziyə verilən ad olub. Naxçıvan qalalarından bəhs edən professor M.Seyidov qalanın ilk adının Erinçəq olduğunu yazmışdır. Erinçəq iki tərkibdən yaranmış mürəkkəb söz-addır. Eriq (eriq) əksər türk dillərində çoxmənali sözdür. Onun möhkəm, qüvvətli, hakimiyət mənaları vardır. “Caq” isə Azərbaycan dilində “yer”, “məkan” bildirən şəkilcidir. Beləliklə, Erinçəq (erinçək) möhkəm, qüvvətli, dövləti, hakimiyəti olan yer deməkdir.

Xalq etimologiyasına görə, Əlincə adının izahı “əlini çək”, bəzi tədqiqatçılar görə “Alancık” (“boş sahə”) mənasını verir.

Naxçıvan Olkəşünaslıq Muzeyinin əməkdaşı olmuş M.Mirheydərzadə xalq rəvayətlərinə əsaslanaraq Əlincəqalanın “mongolların ulu babası Əlincə xanın” adı ilə bağlı olduğunu qeyd edir. M.Köprülüün fikrinə görə, bu, həqiqi bir xalq rəvayəti olmayıb, türk - mongol tarixinə aid yazılı mənzəzlərə bələd olan bir şəxs tərəfindən uydurulmuş, heç bir elmi əsası olmayan zahiri bir bənzətmədən başqa bir şey deyildir.

Yaxın Şərqi coğrafiyasının tənmiş tədqiqatçılarından K.Streyc mənbələrde müxtəlif şəkildə qeyd olunan bu qalanın əsl adının Alancık olduğunu qeyd edir. Tədqiqatçıların bəzilərinin fikrinə, qalanın adının bu şəkilde işlədiləməsi həqiqətə daha uyğundur. Qala öz adını qədim Azərbaycan sözü olan Alan kəlməsindən götürülmüşdür. Bu söz qədim türk dillərində “düzənlək”, “meydan” mənasını verir. Azərbaycan Ensiklopediyasında da qalanın adı Alancıkla bağlı izah edilir. Mahmud Kaşgarlının XI əsre aid “Divanü lügət-it-türk” kitabında “alan” (ya-xud alanq) sözü “düz”, “açıq yer” kimi şərh olunur. M.Köprülü “Alancuk” sözünün səlcuq türkərinə aid olub, “kiçik meydan” deyələn olduğunu göstərir. Lakin qeyd etməliyik ki, “alan” təkəcə səlcuqlara məxsus olmayıb, bir sıra türk təyafalarının dilində, o cümlədən Azərbaycan dilində də işlədilmişdir. Lakin müasir Azərbaycan dilində düzənlək menasında “alan” deyil, aran işlədir. “I” hərfinin “r” hərfinə çevrilməsi türk dilleri qrupu üçün xas olduğundan “alan”ın “aran”a əvrilməsi təbiidir.

Müasir türk ədəbiyatında qalanın adı ilə nə dərcədə bağlı olmasına diqqət yetirik. “Azərbaycan tarixi”nin akademik nəşrinin I cildində “alan” təyafalarının eramızın 72-ci ilində Dəryalı keçidi və sitəsi ilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası iştirakətində yürüş etməsi fikri müdafie olunmuşdur. İosif Flaviye görə, alanlar skif təyafalarındandır. Bir sırə antik müəlliflərin, eləcə də İ. Flavinin məlumatları alanların Şimali Qafqaz keçidləri və sitəsilə baş vermesi haqqında irolı sürülən elmi təsdiq etmir. Bəzi tədqiqatçılar görə, Əlincə toponimi qədim türk mənşəli olan (meydan, düz) coğrafi termini ilə əlaqədardır (-ciq kiçiltme şəkilcisi). Göründüyü kimi, “alan” sözü iki mənada işlədilmiş, lakin heç biri elmi cəhətdən təsdiqini tapmamışdır.

XX əsrin əvvəllerində Naxçıvanın tarixi ilə bağlı tədqiqatçılar aparmış K.N.Smirnov isə “Əlincə” sözünün bəzi tədqiqatçıların fikrinə “əyləncə” sözündən yarandığını yazmışdır. Sovet-rus tədqiqatçısı bunu qalanın ibadət-le əyləncəni birləşdirən və Səlcuqlar dövründə İran və Azərbaycanın bir sırə ərazilərində yayılmış olan bidətçi ismaili təriqətinin ritualları ilə əlaqələndirmişdir.

Akademik A.Axundovun fikrincə, Əlincəqalanın adı monqoluların yürüşlərində iştirak edən,



əslən türk təyafaları olan elcihənlərlə (elcihən deyənlər də var) bağlıdır. Əlincə topominin metateza (səslerin yer dəyişimi) və eliziya (səs düşümü) fonetik hadisələri nəticəsində elcihən (elcihən) etnonimindən tərənməsi tamamilə mümkünür. Tədqiqatçı N.Məmmədov da Əlincə dağ adının eramızın ilk əsrlərindən mövcud olmasını qeyd etmək, Əlincə adının türk təyafalarından olan elciin (elcihən) təyafasının bu ərazidə məskunlaşması nəticəsində yaranması qənaətinə gəlir. Mümkün olmasını qəbul etmək ola da belə, tarixi-siyasi xronologiyani əsas götürərək bu inandırıcı görünümür. Monqolların Azərbaycana, eləcə də Naxçıvana yürüşü XIII əsrdə olmuşdur, bu zaman Əlincə adlı qala mövcud idi və belə də adlanırdı. İlhami Cəfərsoylu Əlincənin monqollarla əlaqəsindən bəhs edərən göstərir ki, Əlincek boyunun bəzi qolları monqollara qoşulmuş, Hülakülər dövlətində müəyyən vezifələr tutmuşlar. Onlardan biri Əlincək noyon idi. Fezullullah Rəşidəddin yazdıqına görə, həmin boydan Əmir Novruz Əlincək adlı bir əmir çıxbı.

Azərbaycanın Əlincə boyu tanınmış qoşun başçıları ile yanaşı, istedadlı alim və şairlər də yetirib. Əlişir Nəvai öz dövrünün tanınmış alim və şairlərindən bəhs edərən göstərir ki, Əlincek boyunun bəzi qolları monqollara qoşulmuş, Hülakülər dövlətində müəyyən vezifələr tutmuşlar. Onlardan biri Əlincək noyon idi. Fezullullah Rəşidəddin yazdıqına görə, həmin boydan Əmir Novruz Əlincək adlı bir əmir çıxbı.

Əlincə//Əlincə adı qədim mənbələrə Alincak, Alancık, sonrakı yazılıarda isə Əlincək və Əlincə kimi göstərilib. Həmdullah Qəzvini onun adını Alancık kimi ifadə etmişdir. 1225-ci il hadisələrində bəhs edən Mirxon Əlincəqalanın adını Əlincək kimi qeyd etmişdir.

Əlincə//Əlincə adı qədim mənbələrə Alincak, Alancık, sonrakı yazılıarda isə Əlincə və Əlincə kimi göstərilib. Həmdullah Qəzvini onun adını Alancık kimi ifadə etmişdir. 1225-ci il hadisələrində bəhs edən Mirxon Əlincəqalanın adını Əlincək kimi qeyd etmişdir.

Əlincə boyu ilk orta əsrlərdə, təqrübə III-V əsrlərdə Arazdan şimalda-Sünik torpaqlarında özüne yurd salmışdı. Onlar burada öz daxili müstəqillişini saxlamaqla vilayətin hakim nəslinə tabe idilər.

Əlincə boyu ilk orta əsrlərdə, təqrübə III-V əsrlərdə Arazdan şimalda-Sünik torpaqlarında özüne yurd salmışdı. Onlar burada öz daxili müstəqillişini saxlamaqla vilayətin hakim nəslinə tabe idilər. Əlincə//Əlincə adı Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə əlaqələndirmiş və qeyd etmişdir ki, bu söz canlı danışq dilində tədricən Əlincə şəklində düşmüsdür. “Oğuz dastan”ında da Alınca xan Nuhun yedinci oğlu kimi təqdim edilir. O, Yafəsin və Türkün nəslindəndir. Əbü'lqazi Bahadur xanın qəlemləndirdiği “Türklerin soy ağacı”nda - “Şəcəreyi-Türk”de iki dəfə onun adı çəkilir.

Xalqımızın həyatını, məsiətini, adət-ənənələrini, yüzlərlə yer adlarını özündə əks etdirən, ən qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanlarında Əlincə adı çəkilir. Dastandakı “Uşun qoca oğlu Sərgək boyu”nda Əğräyan Əlincəqalanada əsir düşməsi və qardaşı Sərgəyin onu xilas etməsi göstərilir. Əlincə “Dədə Qorqud”da qala kimi xatırlanır. Naxçıvanda “Əlincə” sözü Əlincə qalada, Əlincə çayında və kendə ifade olunur.

“Naxçıvan sancığının müfəssəl dəftəri”ndə Əlincə nahiyyə və qala kimi qeyd edilir və buranın təhlükəsizliklərini orada təmin etmişdir. Xalqımızın həyatını, məsiətini, adət-ənənələrini, yüzlərlə yer adlarını özündə əks etdirən, ən qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanlarında Əlincə adı çəkilir. Dastandakı “Uşun qoca oğlu Sərgək boyu”nda Əğräyan Əlincəqalanada əsir düşməsi və qardaşı Sərgəyin onu xilas etməsi göstərilir. Əlincə “Dədə Qorqud”da qala kimi xatırlanır. Naxçıvanda “Əlincə” sözü Əlincə qalada, Əlincə çayında və kendə ifade olunur.

Beləliklə aydın olur ki, Əlincə adı bu ərazilərdə yaşmış ərincə//əlincə təyafasının adı ilə bağlıdır və təqrübə iki min il bundan əvvəl həmin təyafə birliyi Əlincəqalanı inşa etmiş və özlərinin təhlükəsizliklərini orada təmin etmişdir.